

II yazı

Bəşəriyyət yarandığı gündən çox ciddi ictimai-siyasi, mənəvi, əxlaqi təbədülatlarla üz-üzə olmuşdur. İnsanın özü-nüdərki, özünüxtarışı, özünütparması bəzən qanlı döyüslərdən keçmiş, qanla suvarılmış estetika ilə yoğrulmuşdur. Bəzən də insanların ağıl və kamalı, hiss və duyguları bumeranqa çevrilmiş, özlərini hədəfləmişdir. Hakimiyyət hərisliyi, şan-şöhrət həvəsi insanların gözünü tutmuş, ruhuna kölgə salmış, onları ehtiraslarının quluna çevirmişdir. İş o yerə çatmışdır ki, dünyani nə gözellik, nə sevgi-məhəbbət, nə də vicdan xilas etmişdir. Lakin bu, o demək deyil ki, əgər dünyani sadaladığımız bu ali dəyərlər də xilas edə bilməyəcəksə, biz onlardan imtina etmeliyik? Əksinə, ən gərgin, ən tələtünlü dövrlerdə, insan ağlığının və zəkasının çətinlik çəkdiyi anlarında biz əxlaq və mənəviyyata, ruhi saflığa, gözellik və vicdan qanunlarına siğınmalıyıq. Bunlar susan yerdə qılınclar toqquşur, insan-insana qənim kəsilir, qan su yerinə axır, öldürücü müharibələr başlayır.

Istedadlı yazıçı Hüseynbala Mirələmovun "İki şah, iki sultan" trilogiyasının ikinci kitabı "Bənövşəyi əncir" romanını oxuduqca bu təzadlı fikirlərlə çuqlaşır, bunun sxolostika olmadığını dərk edir, insanlığa, ləyaqətə çağırış və hərmiş kimi qəbul edirdim. Doğrudanı insan dünyaya bir-birine qənim kəsilmək üçün gəlib, vurub-çapmaq, qırıb-çatmaq ehtirası ilə yaşamaq insanın doğal xisletidirmi? Ya bu, ya da digər keyfiyyətlər yazıçının qələmində insan xisletin fanatizmi və idiotizmi kimi səslənir. İstənilən fanatizmin aqibəti özü-özünü küçə sixşdirmaqla bitir. Səsini çıxarmayıb dözən ağıl isə arxa səhnəyə çəkilir, müvafiq zamanı ehtiyac duyur. Müharibə qanunları cəmiyyətə diqət eləyəndə o, sesini müvəqqəti də olsa içində çəkib susur.

"Bənövşəyi əncir" romanı Uzun Həsənin, əzəmətli taleye malik görkəmli şəxsiyyətin romanıdır. Düzdür, "Süqut" romanında olduğu kimi burada da Sara Xatun obrazı, öz inanclarına vurğun, coşğun şövqlü müdrik ananın yeri, mövqeyi siluet şəklində deyil, aparıcı, köklü-köməcli qəhrəman əzəmətində görünür. Amma baş qəhrəman Uzun Həsəndir. Həsən padşahdır, onun qanlı-qadallı təvəzükər həyatıdır, tarixdə öz qılincyla yazdığı səhifələrdir. O, padşahdır, Ağqoyunlu məmləkətinin qüdrətli rəhbəridir, hökmü Məğribdən Məşriqə yetən yenilməz bir şəxsiyyətdir. Lakin şəxsi həyatı faciəvidir, fəci mənəvi-psixoloji, təzadlı ömür yaşayır. Qardaş, oğul xəyanətini dadır, qardaş, oğul qatilinə çevrilir. Səhrada tənha ağac kimi biten bu insan boy ata-ata ətrafına kölgə salır, amma bu kölgəsinin bəhrini görə bilmir. O, ədalətlidir, haqqın, həqiqətin tərəfindədir, bəzi epizodlarda isə son dərəcə humanist, insanpərvər, qəlbə sevgi ilə dolu bir insandır. Həmişə qanlı müharibələrə qarşıdır, ilahi tapşırıqla dağlıcı savaşları başlamaq yox, hədəleyici müharibələri son anda ram etmək, aradan qaldırmak missiyası ilə yaşayır. Bu işdə daimi, əbədi məsləhətçisi Sara Xatunun köməyinə bel bağlayır. Amma gəlin görək, həmişə belə olurmu? Əfsus! Cox vaxt onun ədaləti, insanpərvərliyi, humanizmi bumeranq kimi özünə çevirir.

"Süqut"da başlayan Cahangir Mirzə problemi "Bənövşəyi əncir"də davam edir. Birinci döyüşdə Sara Xatun da, Uzun Həsən də Cahangir Mirzənin sağ-salamat çəkilib getməsi üçün sərait yaratmış, o da Qaraqoyunlu hakimi Cahan şaha siğinmişdi. Bu hadisə hər iki romanda geniş yer alır. Cahan şah Ərzincanı iqtə kimi ona verir və silahlandırıb qardaşının üstünə yollayır. Sara Xatunu döyüşqabağı düşüncələr öz ağuşuna alır. O qırılır, odla-su arasında çırpınır, götür-qoylar edir, dağı arana, aranı dağa daşıyırırdı. Müharibə yalnız onu öz üzərində hiss etməyənlər üçün gözəldir. Bu da ola iki doğma qardaş arasında müha-

ribə. İki övladı, iki ciyərparası arasında qanlı döyüş. Sara Xatunu narahat edən də bu duygular idı. Onun düşüncələrinə görə müharibə ideyası heç vaxt ədalət ideyası ilə əlaqəli ola bilməz. Romanda oxuyur: "...Bəyliyin taleyində xeyli ağrı-acılı günlər görmüş, dünyanın hər üzünə bələd olmuş bu qadın indi çətin təzadalar içinde qalmışdı. Ya hakimiyyət naminə oğlanlarından birini qurban verməli, ya da onları qorumaqla hakimiyyətdən el çəkməli, dünyanın bir sakit guşəsini tapşmalı, ailəni ora köçürməlidir... Sara Xatun bütün gerçəkliliklə anlayırdı ki, hakimiyyətsiz o, öz nəslini qoruya bilməyəcək".

Doğrudan da hakimiyyət varolumun ilkin şərtidir. İləhinin bu ərməğanından imtina hər şeyə arxa çevirmək, nəslin, sülalənin, bəyliyin gələcək taleyini şübhə altına atmaq olardı. İnsan həmişə tarixin küt, yeknəsəq, özünütəkrardan uzaq bir ömür yaşamalı, mənasız gərdişlərə məna qatmalıdır. Bu mənada Sara Xatunun qərarının qətiliyi gələcəyin üfüqlərində bir işq zolağı kimi parıldayırdı. O, nəslə, nəcabəti, ən nehayət, dövləti və hakimiyyəti naminə oğlunu qurban verməli idi. Ağır qərardı, lakin yegana düzgün və ədalətli hökm idi. Əslində bu formanı Cahangir Mirzə özü haqqında çoxdan vermişdi.

Logman Rəşidzadə

Bənövşəyi rəngin çalarları

Yazıçı dövlətin, hakimiyyətin mövcudluğunu, inkişafi, tərəqqisi barədə dərin fəlsəfi düşüncələre dair, dövlətin mövcudluğunu, qorunması həqiqət və ədalətə söykənən dəyərlər üstündə bina tutmasıni xüsusi qeyd edir. "...Bayandurlar tarixinin kökü türk mənəvi mühitindən qidalanmışdır. Əslində bu kök elə türkün özünü səsi, sorağı idid. Bəlkə də türk varlığıyla dolaşan böyük mənəvi istinad heç təsəvvürüne də gətirməzdə ki, bir vaxt onun varlığını kimsə danacaq. Ancaq indiki məqamda böyük türk ruhu və düşüncəsi hərəkət edə-edə irəliyə doğru yeri yirdi. Ona görə ki, qarşısında onu geriyə döndərəcək bir güc görmürdü. Böyük hərəkat, möhtəşəm güc o yera aparır ki, orada insan özünü, varlığını, mənəvi mühitini tapır... Bir sözələ, böyük həqiqət o yerdə özünü təsdiqləyir ki, orada tarixi-mənəvi kök mövcuddur".

Uzun Həsən bütün ömrünü bu mənəvi kök üstündə həqiqət anlarını yaşayıb. Qara Yuluq Osmanın nəvəsi, Sara Xatunun oğlu, tarixi-ətnik kökə sadıqlıkkla həyatını quran Həsən şah hakimiyyətin həqiqətini dərk edir. Bu fani dünyada yaşımağın əzab-əziyyətdən, qara qovğandan, qan-qarğışdan, döyüş və mübarizələrdən keçdiyini başa düşür. Yeniyetməliyindən hakimiyyət havasını udan, ömrü at behində yürüşlərdə, döyüşlərdə, qan-qarğış dolu qovğalarda keçən Uzun Həsən bir həqiqəti dərk eləmişdi: qövmünü, tayfasını, bəyliyini, ölkəsini, millətinə qorumaq üçün qılınçdan bərk yapışmalısan. Şəxsi hüneri, şücaeti, dönməzziliyi, mərdliyi, Sara Xatunun ağlından işq alan dərrakəsi lap cavənlərdən bu hissələri ona diqət eləmişdi. Odur ki, Cahan şahı məğlub edib, onun hakimiyyəti altında olan torpaqları da öz dövlət sərhədlərinə qatanda, Əbu Səidi vurub sıradan çıxaranda, II Mehmetlə uzun, əzablı döyüşlər aparanda da bu həqiqətə siğinmişdi. O dərk etmişdi ki: "Deməli müharibə təkcə qoşuna başçılıq eləmek deyildi, həm də hər bir igitin, qəhrəmanın özünün ruhundakı güc idid. Bu gücü gərək yerinə və vaxtına görə, öz zamanında səfərbər edə biləsən. Yoxsa müharibənin tekce qılinci yox, elə qara-qorxusu, ölüm vahiməsi adamı bəri başdan tərki-silah edər, onu qorxaqlıq adlanan bir düşmənin caynağına verər".

Uzun Həsən müharibəni əvvəlan özü-özüyle aparır, daxili cəngi-cidalla yaşıyır, ruhunu oyaq saxlayaraq gələcək döyüşlərə hazır vəziyyətə gətirirdi. Yaziçi onun daxili düşüncələrini, psixoloji halını, mənəvi dünyasını çox incə ştrixlərə açıb göstərə bilir. O, çox danişmir, əksər vaxtda dinleyir, götür-qoy edir, hadisələri bəsirət gözü ilə qiymətləndirir və gələcəyə baxır. Onun gələcəyə yönəlik bəsirət gözü xalqın, dövlətin tale məsələlərini yönləndirir. O, düşünür, daşınır, xalqın gələcək taleyi ilə bağlı yollar axtarır, qayğılarla, qüssə dolu ömür yaşayır. Qurdüğü Ağqoyunlu dövlətinin sərhədlərini Anadoludan, Bağdaddan Xəzər sahillərinədək uzadır və onu göz bəbəyi kimi qoruyur. Müdrik və qəhreman, döyüşkən bir şah kimi öz torpaqlarının qorunması ona ilahi tapşırıq və harmonik xasiyyət kimi verilmişdi. Müharibə daxili və xarici ziddiyətlərin en qaba və zoraki ifadəsidir. Gerçək və qərəzsiz haqq tərəfdarı olan, ədalət işi uğrunda cəfa çəkən Həsən şah bunları yaxşı biliirdi, amma müharibələri vazkeçilməz edən ictimai-siyasi, obyektiv sərtlər də vardi. Bu, onu daima əldə qılinc, sərvəxt olmağa səsləyirdi. Müləyim dərrakə, kövrək ürəklə münaqışələri yumşaltmaq, əlahiddəliyə yüksək don geyindirmək, insanların iradəsini idarə eləmək mümkün deyildi. Sərt siyasi gedişlər, döyüş taktikası, müharibə ruhu zamanın öz diqtəsi idi.

onda tapırsan, ilahi tapşırıq və həyatın mənasını bəzən özgələrdə oxuyursan. Bu mənada həyatda rastlaşdırılmış işqli insanlar, mənali ömürlər zaman-zaman örnəyə çevrilir, yaddaşın solmaz səhifələrinə hopur. Biz onlardan işq alırıq, qəlbimizi, varlığımızı işqalandırıq, ruhumuzu cilalayıraq. İstənilən dumanlı çaxnaşmalarla aydınlıq gətirir, zoraki istəklərimiz qarşısına çəpər çekirik. Xəbis insanlar da tərbiyə vasitəsi kimi yaddaşımızda ilisib qalır. Pislikdən yaxşılıq öyrənirik, qabaliq, kobudluq incə ruhi yaddaşımızı oyadır. Paxılıq, ikiüzlülük, riyakarlıq ikrəh hissələrimizi tərbiyə edir. Bəli, insanlarla ünsiyət əsl həyat məktəbinə çevirir. Yazıçı Uzun Həsən obrazını dolğunlaşdırmaq, daxili mahiyyətini üzə çıxarmaq, psixoloji parametrlərini açıb təqdim etmək üçün insanlarla temasda təsvir edir.

Uzun Həsənin ilk "güzgü"sü, ilk özündərk vasitəsi, ilk görüb-götürdüyü, elbəttə ki, Sara Xatun idid. O, Sara Xatunun bətnində çıxmışdı, onun ətəyində böyümüş, layla və nağıllarını dinlemiş, hikmətli səhbətlərinin, nəsihətlərinin havasında boy atmışdı. Sara Xatunun həqiqətən də pırılı, öncəgörmələri vardi, dünyani ələk-vələk eləyən düşüncə sahibiydi. O, atası pir Əli Bayandurun tərbiyəsilə formalışmış, eləcə dədə-baba ocağında dini və dünyəvi elmlərə yiyələnmiş, tarixi, siyaseti, diplomatiya-

ni, irfanı yerli-yataqlı mənimsəmiş, kamil bir şəxsiyyət kimi insanların qəlb dünyasını, ruhi aləmini seyr etməyə, düşüncə aləminə gedib çıxmağa müvəffəq olmuşdu. Onun hər danışığı, ağızından çıxan hər söz, davranışları, hərəkətləri, jest və mimikalı Uzun Həsən üçün təkziblərənədən qalır. Belə məqamlarda onun xeyir-xahlığı, demokratizmi, elmə, alımə verdiyi yüksək qiymət üzə çıxır. O, ətrafdakı üləməyə düşüncə sərbəstliyi verir, ruhən tam azad olan insanlara güvənir, öz dünyagörüşünü heç kəsa təlqin etmədiyi kimi, özünün də fikir təlqinində sürüklenməsinə yol vermir və bunu nə sürüruna, nə də qəlbini yaxın buraxır. Təbriz, Şiraz və Səmərqənd alımlarının iştirak elədiyi elmi-irfan məclisində dediklərimiz bütün incəliklərənədən qalır. Sarayın salnaməsi Əbü-bəkir Tehrani, ərəb dilinin biliciləri Yusif Qaraman və Əbdülvəhab Bağdadi şaha hesabat verirlər. Əvvəlcə, səhəbat "Kitabi-Diyarbəkiriyyə" dən gedir. Bu salnamə şahlığın və məmələkətin tarixi, inkişafi barədə ensiklopedik bir kitabdır. Şahlıqda baş verən hadisələr bunun səhifələrində öz əksini tapır. Əbü-bəkir Tehrani kitab üzərində aparılan işlər barədə danışır, ensiklopediyanın tərtibinin bəzi xüsusiyyətləri barədə məlumat verir. Sonra Yusif Qaraman hesabat verir: "- Bəli, hökmədarım, göstərişiniz əsasında müqəddəs kitabımız Qurani-Kərimi türkçəyə tərcüməsini yerinə yetirək Əbdülvəhabla başa çatdırmışq".

Uzun Həsən: "Əbü-bəkir Mirzə, Qurani-Kərimi tərcümə etdirdiyimizi də "Kitabi-Diyarbəkiriyyə"yə salmağı unutma" - deyir.

Bəle elm və irfan məclisləri tez-tez təşkil olunur, Uzun Həsən alim və incəsənət xadimlərini, mədəniyyət və mərifət aşıqlarını gördükleri işlər barədə sorğu-suallara çəkir, hesabatlar qəbul edirdi. 1468-ci ildən Ağqoyunlu dövlətin paytaxtı Təbriz olandan sonra elm və maarif daha da inkişaf etməyə, quruculuq yüksəlişənəqərilməyə başladı. Burada nəhəng bir elm və irfan mərkəzi Nəsrəyyə mədrəsəsi istifadəyə verildi, üstürtülü Qeyşəriyyə bazarı tikildi. Və həyat coşgun tərəqqi ilə, əmin-amənlik ahəngi ilə inkişaf xətti götürdü.

İnsan insan üçün aynadır, özündərk vasitəsidir. Sən özünü onda görürsən,

Sara Xatun yalnız onu edə bilir ki, məğlub olunmuş Trabzon hakiminin emlakından gəlininin cehiz payı kimi yüksək diplomatik məhərətlə nail olur. Sara Xatun həmişə Uzun Həsənə belə bir fikri təlqin edirdi: "Bilirsən ki, insanın on kəskin silahı onun ağılıdır, düşüncəsidir. Bütün müharibələrin əvvəlinde ağıllar, təsirli tədbirlər qarşılaşır". Uzun Həsən hakimiyyətdə olduğunu dövrdə bu nəsihətlərdən kənara çıxmırırdı. Uzun Həsənin bir insan, bir hökmədar, ata, ər kimi xüsusiyyətləri insanlarla münasibətdə üzə çıxırırdı. Cahangir Mirzə, Sələbiyyə xan, Ağrı xan Artuqlu, Cahan şah, Sultan II Mehmet, Əbu Seid, Dəspinə xanım və başqları Uzun Həsənin romanın baş qəhremanı kimi formalışmasında, xarakterik cizgilerinin açılmasına bir açar rolu oynayır. Ona xəyanət etmiş qardaşı Cahangir Mirzəyə, oğlu Uğurlu Məhəmməd Mirzəyə, Cahan şaha, Sultan II Mehmetə, Əbu Seidə münasibətdə həmişə tolerantdır, ədalətlidir və sülhsevərdir. Qardaşı Cahangir Mirzəyə, eləcə oğlu Uğurlu Məhəmməd Mirzəyə münasibətdə insaf və mürvət nümayiş etdirir, onlarla barışmaq üçün hansı yollara əl atır?.. Lakin hakimiyyət ehtirası ilə zəhərlənmiş bu adamlar tutduqları yoldan əl çəkməmiş, doğmaykən yada, hətta qəvi düşmənə qarşılaşmış, Uzun Həsənin ədalətindən daim sui-istifadə etmişlər.

(Davamı 6-cı sahifədə)

1465-ci ildə Sara Xatun dünyasını dəyişdikdən sonra Uzun Həsənlə Sultan II Mehmet arasındaki gərgin konflikt qatı düşmənciliyə çevrildi. Yaziçi bu iki tarixi şəxsiyyətin müqayisəli təhlilini canlı detallarla son dərəcə obrazlı verib. Sultanın acgözlüyü, xudpəsəndliliyi, şöhrətpərəstliyi müqabilində Uzun Həsənin təvazökarlığı, ədalət duyguları, saf, səmimi vətənsevərliyi dərin paradoks təşkil edir. Onlar arasında labüb müharibə 1473-cü ildə baş verdi: "Tarix XV əsrin yetmiş üçüncü ilinin qorabişirən yayına doğru sanki öz ağır ləngərilə yox, köhləni üstə çaparaq gedirdi". Döyüslər Fərat çayı sahilində, Malatya yaxınlığında baş tutdu. Uzun Həsənin qoşunları düşmənə dovğıldı. Sonra müharibə Ərzincanla Ərzurum arasında Üçağızlı dərəsində davam etdi. Tarixə Otluqbəli adı ilə düşən bu vuruş səkkiz saatdan çox çəkdi. Ağqoyunlular top atəşin altında geri çəkildilər. Uzun Həsənin sevimli oğlu Zeynal bəy döyüşdə həlak oldu. Başqa bir neçə oğlu əsir düşdü, namərdəcəsinə sonralar edam edildilər.

"Zaman karvanının hakimi-müləqi Ulu Yaradan olsa da, onu çəkib tarixin zirvəsinə doğru aparan güclü hökmardarları. İndi tarixin elə dənəmi gəlib çatmışdı ki, zaman karvanı öz ovsarını Uzun Həsənin ixtiyarına vermişdi". Bəli, zaman o zaman idi, taleyin Uzun Həsənin üzünə güldüyü zaman. Növbə Əbu Səidin idi. XV əsrin ikinci yarısından sonra Səmmərqəndin istilasından ruhlanaraq özünü Sultan elan edən Əbu Səid Xorasanı da ələ keçirmişdi, hələ bir Təbrizə də iddialı idi. Son döyüş Muğanda olur. Əbu Səidin Muğana yürüşü, onun burada pis vəziyyətlə üzləşib can hayında qalması, ordu sunun miskin kökə düşməsi müəllif tərəfindən ecazkar bir qələmlə təsvir edilir. Uzun Həsən bu məqamlarda da Sara Xatunun sözlərini unutmur: "Tarix ibrət dərsi götürənlər üçün səhnədir". Əbu Səidlə son döyüş, onun biabırçı şəkildə məğlubiyyəti, doğrudan da tarixin bir ibrət dərsi idi.

Romanın ən maraqlı, ürəkağrıdan, qəlb parçalayan məqamı Uzun Həsənin oğlu Uğurlu Məhəmmədlə üz-üzə gəlməsi səhnəsidir. Uğurlu Məhəmməd birinci dəfə atasına ası çıxıb İsfəhandan Təbrizə qoşun yeritmişdi və biabircasına möğlub olmuşdu. Eyniyələ burda da tarix təkrar olunmuşdu. Uzun Həsən oğlunun öldürülməsinə qiyamamış, eynilə vaxtilə qardaşı Cahangir Mirzəyə yaratdığı şəraiti burada da təkrar eləyib Uğurlu Məhəmmədin döyüş meydanından qaçmasını təşkil etmişdi. Uğurlu Məhəmməd isə qaçış II Mehmetə pənah aparmışdı. II Mehmet bu hadisədən ustalıqla istifadə edib qızı Gövhərxan Sultanı ona ərə vermiş, təzədən böyük ordu ilə Uzun Həsənə qarşı göndəmişdi.

Yaziçi ovqat yaratmaq, əhval-ruhiyəni vermək üçün peyzajlardan, təbiət təsvirlərində yerli-yerində istifadə edir, obrazlı ifadə vasitələrini bütün əlvənlığı ilə göstərir. "Göydəki buludlar sıxlasmış, ağıqarasına qarışmış, tez-tez səmtini diyişən küləklərin qabağında gəy üzündəcə pələsəng olmuşdu. Hərdən dağılır, hərdən bir də ayrılib bir-birinin üstünə şığıyırmiş kimi qəzəblə toqquşmağa tələsirlər. Təbriz beləcə buludlu havaları çox görmüşdü. Deyəsən bu dəfəki tutqunluq

əvvəlkilərə bənzəmirdi". Uğurlu Məhəmmədlə döyüş qabağı ovqatı çatdırıran çox obrazlı təbiət təsviri. Bununla da yazıçı gələcək hadisələrin anonsunu verir.

Tarix ədalətsizliyi sevmir. O, həddini bilən insanları, vasitəciləri və barışdırıcıları, insanlıq insanlarını sevir. O, hakimiyyət ehtirası düşkünlərini, öz həddini bilməyənləri, mənəviyyat və əməlin çılğın avantürütlərini layiqincə cəzalandırır. Uğurlu Məhəmməd də belə bir cəzadan yaxasını qurtara bilmir. Başı atasının qılıncında gedir. Duzdür, Uzun Həsən bu olayı çətin sinir, həzm eləyib yaşaya bilmir. Amma, heyhat, məcburiyyət üzündən əli oğlunun qanına batmışdı. Uğurlu Məhəmmədi öldürəndən sonra Uzun Həsənin yaşıntıları, keçirdiyi hiss-həyəcan müəllif tərəfindən ustalıqla təsvir edilib: "...Uzun Həsən hələ də sonsuz kədər içində boylanıb baxırdı, qimildənmişdi da. Amma Maqsud Mirzə görürdü ki, atasının göz yaşları yanaqlarından aşağı süzülür... Səndələyən Uzun Həsən özünü yığışdırı. Ayaq üstə qürurla, əyilmədən dayandı, sonra bir neçə addım irəli yeridi, amma uzaq gedə bilmədi, dizləri bükülən Həsən padşahın bir qolundan bacısı

oğlu (Şeyx Heydər), o biri qolundan öz oğlu (Maqsud Mirzə) yapışıp müvəzinətini saxladılar...".

Əsərde maraqlı obrazlardan biri Qabrieldir. Uzaq Romadan gələn bu missionerin əsas vəzifəsi Ağqoyunlularla Osmanlıları bir-birinə vurmaq, arasına nifaq toxumu səpməkdir. Bütün bunlar Roma Papasının tapşırığıdır. Lakin Qabriel Sara Xatuna hər şeyi danışır və Ağqoyunlulara öz sədaqətini göstərir. Bunu bariz nümunəsi kimi Uğurlu Məhəmmədlə döyüşdə ara qarışılığından istifadə edən bir namərd Uzun Həsəni arxadan vurmaq istəyəndə Qabrielin uzaqdan atdığı xəncərə tuş gəlir. Bu da sədaqətin simvoluna çevrilir. Əsərin sonu iibrətamız bitir. 1477-ci ildə Həsən padşah 30 minlik qoşunla Gürcüstanı fəth etmiş, Urfa və Amid yaxınlığında Misir məmlükərinə də qalib gəlmişdi.

Son günler xəstəlikdən əziyyət çəkən Həsən şah yatağına düşdü. Ondan əvvəl xatunu Dəspinə ilə bağda səhbətləri olur. Əncir barədə. Dəspinə xatun: "Hə qurbanın olum... əncir də insan kimidir. Bir vaxt gəlir ki, əvvəlki görkəmini itirir. Gövdə qocalır, budaqlara qədərincə qida verə bilmir, barına da şirə...". Dəspinə xatun səhbət eləyə-eləyə birdən sevinclə əncir ağacının dibindən qalxan təzə-tər pöhrələri görüb sevinclə dillənir: "Heç qəm eləməyə dəyməz, görürsənmi, əncirin dibindən necə pöhrələr qalxır. Çox keçməz, bu pöhrələr qalxıb gövdəni əvəz eləyər. Yenə dadını-tamını özünə qaytarar".

Buradakı simvol, rəmz hakimiyyətə və insan ömrünə işarədir. Qocalmış gövdə, heç şübhəsiz, Həsən şahı simvolizə edir. Amma qəm yeməyə dəyməz, bu sağlam, təzə-tər bənövşəyi pöhrələr onun usaqlarına, nəvə-nəticələrinə, davamçılarına işarədir. Bu ardıcılardır bənövşəyi rəngin calarlarıdır. Büyük dövlət xədimi, yenilməz cahangir Uzun Həsən ömrünün çiçəklənən vaxtında, əlli beş yaşında gözlərini əbədi yumdu. Amma onun bənövşəyi pöhrələri bu dövlətin yükünü öz ciyinlərində hələ çox daşıyacaqdılar və zaman-zaman anlayacaqdılar ki: "Dünya tarixi azadlığı anlamağın tərəqqisindən ibarətdir".